

CƏDVƏL A 16
RİSK DƏRƏCƏSİ ÜZRƏ ÖLÇÜLMÜŞ AKTİVLƏRDƏN ASILI OLAN KAPİTALIN
ADEKVATLIQ STANDARTLARININ (ƏMSALLARININ) HESABLANMASI

(min manatla)

A. KAPİTAL VƏSAİTLƏRİ		
1		2
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	A1	208405,2
a) Adi səhmlər (tam ödənilmiş paylar)	A1a	185850
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər	A1b	0
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	A1c	800
d) Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi	A1d	21755,2
d1) əvvəlki illərin mənfəəti (zərəri)	A1d1	1684,78
d2) (çıx) cari ilin zərəri	A1d2	0
d3) kapital ehtiyatları (fondları)	A1d3	20070,42
e) Digər	A1e	0
2. I dərəcəli kapitaldan tutulmalar	A2	9588,52
a) Qeyri-maddi aktivlər	A2a	8079,42
b) Təxirə salınmış vergi aktivləri	A2b	1509,1
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (I—2)	A3	198816,68
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	A4	47644,02
a) Cari ilin mənfəəti	A4a	34930,98
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	A4b	12713,04
c) Kapitalın digər komponentləri	A4c	0
c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər	A4c1	0
c2) subordinasiya borc öhdəlikləri	A4c2	0
d) Digər vəsaitlər	A4d	0
5. Məcmu kapital (3+4)	A5	246460,7
6. Məcmu kapitaldan tutulmalar :	A6	2976,69
a) Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə	A6a	0
b) Bütün digər investisiyalar (xalis)	A6b	2976,69
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	A7	243484,01
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (cədvəl A15, E sətirindən)	A8	1456161,218

faizlə

		Norma	Fakt
1		2	3
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100	A9	5%	13,65347995
10. Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100	A10	10%	15,44441671

8. Leverage əmsalı	A8	min. 5%	8,071295682
---------------------------	-----------	-------------------	-------------